

**Dos. Vüqar Qaradağlının İtaliyada işıq üzü görmüş məqaləsini oxuyan İngiltərənin ən nüfuzlu jurnallarından biri - “London Journals Press”-in redaksiya heyətinin üzvləri Vüqar müəllimi bu jurnala fəxri üzv seçmək qərarını veriblər.**

**Bu barədə dos. V.Qaradağlıya jurnalın baş redaktoru Dr E. Sadovska tərəfindən rəsmi məktub göndərilib.**

**Bu münasibətlə Vüqar müəllimi təbrik edir, ona uğurlar arzulayırıq. Şərqsünaslarımızın səsinin yüksək reytingli jurnallardan eşidilməsi qürurvericidir. Məktubun mətni aşağıdakı kimidir:**

Əziz Doktor Vüqar A. Qaradağlı,

Bu məktubu sizin elmi məqalənizlə bağlı yazıram. Sizin tədqiqatınızı onlayn oxumuşam və gəldiyiniz nəticələri əlamətdar hesab edirəm. Bu mühüm tədqiqat eyni sahədə çalışan həmkar tədqiqatçıları və alimləri ilhamlandırmaq potensialına malikdir. Artıq elmi məqalənizin nəticələrini öz həmkarlarımla da bölüşmüşəm.

Tədqiqat qabiliyyətiniz və araşdırma sahənizi dərinədən bilməyiniz mənə heyran etdi. Araşdırmalarınızın jurnalımızın əhatə dairəsinə uyğun olduğunu görüb, Sizi bizimlə əməkdaşlıq etməyə dəvət etmək istərdim. Redaksiya heyətimiz, rəhbərliyimiz və mən Sizi “London Journals Press”-in fəxri Rosalind üzvü kimi tanımağa qərar verdik. Sizin üzvlük identifikasiya kodunuz #                      bu ilin bir rübü üçün etibarlıdır.

Artıq bildiyiniz kimi, “London Journals Press” beynəlxalq səviyyədə tanınmış bir nəşr təşkilatı və tədqiqat standartları üçün akkreditasiya müvəkkilidir. Biz COPE-un (Nəşr Etikası Komitəsinin) və Birləşmiş Krallığın tədqiqat və innovasiya standartlarına əməl edir və kompüter, mühəndislik, elm, idarəetmə, tibb, sosial və humanitar elmlər kimi aparıcı sahələr üzrə tədqiqatçılarla əməkdaşlıq edirik.

Məqaləniz tədqiqat qabiliyyətinizi, rəşional yanaşmanızı və tədqiqat sahənizi dərinədən bildiyinizi nümayiş etdirir. Buna görə də, Sizi növbəti elmi məqalənizi beynəlxalq ekspertlərin nəzərdən keçirdiyi və qiymətləndirdiyi jurnalımızda dərc

etməyinizə sövq etmək istəyirəm. Sizdən növbəti buraxılış üçün qarşıdan gələn ayın 15-nə qədər təklifi qəbul etməyiniz xahiş olunur.

Məqalələrin hərtərəfli və geniş nəzərdən keçirilməsi uzunmüddətli bir prosesdir. Nizamnaməyə uyğun olaraq, məqaləniz Rosalind Üzvləri Şurasının üzvü olduğunuz üçün üstünlüyünüz nəzərə alınaraq nəzərdən keçiriləcək.

Siz “London Journals Press”, bizim əsas normalarımız və dəyərlərimiz haqqında daha ətraflı [journalspress.com](http://journalspress.com) veb saytından oxuya bilərsiniz.

Tezliklə Sizinlə ünsiyyətdə olmağı və gələcəkdə uğurlu akademik əlaqə yaratmağımızı səbirsizliklə gözləyirəm.

Hörmətlə,

Doktor E. Sadovska

Baş redaktor